

UNEC-in uğur formulu

Bu günün universitetləri bir neçə missiya yerinə yetirməlidirlər. Birincisi təhsil, ikincisi tədqiqatlardır. Üçüncü missiya qloballaşma şəraitində universitetlərin vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqəsidir. Bunu ictimai missiya da adlandırmaq olar. Bura texnoloji funksiyanı da əlavə etsək yanılmarıq. Biz universitetlərin təhsil missiyasını həmişə önə çəkməyə çalışmışıq. Lakin son zamanlar “təhsildən-elmə” paradigması çərçivəsində Universitetlərdə elmi tədqiqatların kəmiyyət və keyfiyyət kriteriyalarına diqqət artıb. Yaşadığımız əsrdə Universitetlərin üzərinə insan kapitalının inkişafı kimi mühüm vəzifə də düşür. Bunun həyata keçirilməsi üçün ali məktəblər tədqiqatlara üstünlük verməlidirlər. Başqa sözlə universitetlər dəyişməlidirlər, bu həm də İnformasiya cəmiyyətin tələbidir. UNEC-in dünya səviyyəli Universitetə çevrilməsi missiyası sadələşmələrimizin vəhdətindən keçir.

Ümummilli liderimiz Heydər Əliyevin 13 iyun 2002-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illiyində söylədiyi tarixi nitq uzun illər yaddaşlardan silinməyəcək: “Siyasi iqtisadi beyninizdən çıxarın. Keçmişdə yazdığınız kitablarınızın hamısını kənara qoyun. Onlar lazım deyildir. Sonra, istirahət vaxtı hərdən açıb vərəqləyərsiniz ki, belə zəhmətlər çəkmisiniz. O vaxtlar bunlar lazım idi. İndi yeni-yeni əsərlər yazın və ən əsası, bizim gəncləri, gənc nəslə müasir bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq, müasir dünya maliyyə sisteminin tələblərinə uyğun olaraq təhsilləndirin.”

Etiraf etmək lazımdır ki, UNEC-in son dövrlərdəki uğurlarında Heydər Əliyevin məşhur nitqindəki tezlərin əvəzsiz rolu olub.

UNEC-də fəaliyyət göstərən İctimai Nəzarət Şurasının üzvü kimi biz “İnkişaf edən” universitet modeli ilə rastlaşdıq: Demokratik, şəffaf və üfiqi idarəetmə, düzgün kadr islahatlarının aparılması, tədqiqatların stimullaşdırılması, müəllimlərdə motivasiyanın gücləndirilməsi, keyfiyyətli təhsil mühitinin yaradılması, əmək haqlarının differensiyası, Distant təhsilin təşkili, müasir kitabxananın yaradılması və s. bu ideyanı gerçəkləşdirib.

Qloballaşma şəraitində Ali təhsilin spesifikliyi nəzərə alınmaqla “Dünya səviyyəli universitet” anlayışına diqqət artıb. Bunun özü də artıq aparıcı paradıqmaya çevrilib. Sadaladığım islahatlar UNEC-in artıq Dünya səviyyəli universitetə çevirilməsində mayak rolunu oynayırlar.

Universitetin maddi-texniki bazasının yenilənməsi, İnformasiya Kommunikasiya Texnologiyalarının əlçatanlığı, nəşrlər, akademik azadlıqla yanaşı, keyfiyyətli və müasir təhsilin təşkilində professor-müəllim heyətinin tərkibi mühüm rol oynayır. UNEC-də yaradılan Elmi strukturlar ona bu işin öhdəindən layiqincə gəlməyə imkan verir. Universitetin tanınmış Reyting platformalarında yer almasında Elmi tədqiqatların rolu danılmazdır. Tədqiqat Universitetləri müasir Qlobal bilik iqtisadiyyatında mühüm rol oynayır. Bu universitetlər Elmlə təhsilin inteqrasiyasını yüksək səviyyədə təmin etməyə çalışırlar. Artıq UNEC-in timsalında bunun bariz nümunəsini görürük.

Azərbaycanın Təhsil Nazirliyi ilə "Thomson Reuters" şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan "Thomson Reuters" şirkəti ilə əməkdaşlıq rəqabət qabiliyyətli insan kapitalının hazırlanması siyasətinə əsaslanır və ölkəmizin inkişaf konsepsiyasına dəstək göstərilməsi məqsədini güdür. Bu əməkdaşlıq Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəldilməsinə və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsinə zəmin yaratmağa xidmət edir.

UNEC bu platformada da öz aparıcı mövqeyini qoruyub saxladı.

UNEC yaxın zamanların Tədqiqat Universitetidir. Bu işdə Universitetin rəhbərliyinə və kollektivinə uğurlar arzulayıram.

Etibar Əliyev, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru